

Sevil Musa qızı Cəfərova²³
İNGİLİZ ROMANTİZMİNDE BAYRONİZM PROBLEMİ

İki əsr bundan öncə olduğu kimi bu gün də ingilis şairi Corc Qordon Bayronun yaradıcılığı, əsərlərinin dili və poetikası, ədəbiyyatda bayronizm ictimai əhvaliruhiyyəsi dünya ədəbiyyatşunaslığının və dilçiliyinin diqqət mərkəzində qalır. Bayronun əsərləri mütləq edilir, öyrənilir, tədqiqata və təhlilə calb olunur. Əbəs yera deyil ki, dünyaya ədəbiyyatında məhz Bayron "Sevimli şair" leqəbi ilə tanınır. Dünyagörüşündəki ziddiyiyətlər-fərdiyətçilik, ümidsizlik, ekzotikaya aludəçiliklə yanaşı, üşyankar ruh, azad-pərvənəlik, məzlmələr xalqlara rəğbet Bayron yaradıcılığının əsas xüsusiyyətləridir. Onun qəhrəmanları əsasən təkbaşına vuruşur, mübarizə aparır, həyatın ən çatın sınaqlarından çıxış yolumu şəxsi azadlığında görür.

Corc Qordon Noel Bayron 1788-ci il yanvar aynın 22-də Londonda yoxsullaşmış bir lord ailəsində anadan olmuşdur. Onun uşaqlığı Şotlandiyanın Eberdin adlanan kiçik şəhərində keçmişdir. Şairin böyük zadəgan ailəsindən olan atası Corc Bayron müflis vəziyyətə düşərək 1791-ci ildə öz borchularının əlindən Fransaya qaçıր və orada vəfat edir. Bayronun təriyəsi ilə anası maşq olur.

1798-ciildə babasının qardaşından 10 yaşlı Bayronamiraskimlordtituluvə Nottingemşir qraflığındakı Nyustedmalikanəsiverilir. Məhz buna görə də Bayron ilk təhsilini zadəgan uşaqlarına məxsus qapalı Harrou məktəbində ala bılır. Dərslerinə məsuliyyətə yanaşmasa da, mütlaliyə kifayət qədər vaxt ayırır, ilk şeirlərini də burada qələmə alır. Harrou məktəbini bitirdikdən sonra 1805-ci ildə Kembriç universitetinə daxil olur və 1808-ci ildə universiteti bitir. 1807-ci ildə "Asudə saatlar" adlı ilk şeir məcmuəsinin, 1809-cu ildə "İngilis bardları və şotland icmälçiləri" satirik poemasını nəşr etdirir. Elə həmin il Lordlar palatasının üzvü seçilir (1, s.4).

Bayronun təhsil aldığı Kembriç universitetində həqiqi elməndən başqa hər şey öyrənilirdi. Bu barədə Bayron istehza ilə yazır: "Gərək Kembriç və Oksford universitetlərində "Bayron mükafatı" təsis edilsin, çünki bu universitetlərdə həqiqi elmin öyrənilmədiyini ilk dəfə kaçırdım".

Özfəlakətlərinin səbəbinəniyiñtixarədilmiş işinələrindən sonra bunagöre də maşımları sindiranfəhlərləraqqindədövlətin çıxardığı qərarın əleyhinə lordlar palatasında ilk dəfə çıxış edəndə məhz Bayron olmuşdur. 1809-cu ildə Bayron səyahətə çıxır. O, İspaniyada, Malta adasında, Yunanistanda və Türkiyədə olur. Bu Bayronun Yaxın Şərqə ilk səyahəti idi. Səyahətdən qayıtdıqdan sonra «Cayld Harold» poemasının birinci iki mahnısını çap etdirir. İkinci səyahəti zamanı isə Bayron İsveçrədə, Venesiyada, bir daha Yunanistanda və Türkiyədə olmuşdur. Bayron ömrünün son günlərini vətənə və yunan xalqlının səadəti uğrunda mübarizəyə həsr edir.

Böyük şair 1824-cü il aprelin 24-də Yunanistanda vəfat etmişdir. Bayron bütün millətlərə bir gözəl baxırdı. O, deyirdi ki, əgər türklər məhkum, yunanlar hakim olsayıdı, yəqin ki, o, türklərə qoşulub, yunanların əleyhinə, türk azadlığı uğrunda vuruşardı. Bayron bütün məhkum xalqların müdafiəçisi idi. Lakin hələ də Türkiyədə Bayronun türk düşməni kimi qələmə verməyə çalışanlar vardır.

Bayronun yaşadığı dövr avropahlıların Şərq ölkələri ilə ciddi maraqlanmağa başladığı dövrür. Bu dövrə Avropada bir neçə Şərq cəmiyyəti, o cümlədən 1784-cü ildə Parisdə «Asiya cəmiyyəti», 1821-ci ildə Londonda «Asiya kral cəmiyyəti», 1823-cü ildə Leypsiqdə «Alman Şərq cəmiyyəti» yaranır. Ingilterədə U.Cons (1746-1796) və Q.Kolburq (1765-1837) sanskritlidilim Avropadıləri ilə müqayisə edərək öyrənməyə başlayırlar. Şərq mövzusun bir müddət dünya klassik əsərlərində əsas yer tutur. Avropada Hötenər «Şərq divanı», V.Hüqonun «Orientalistasi» çap olunur. Rədişəv Hafiz Şirazının divanından bəhs edir. 1812-1813-cü illerde Hafiz Şirazi almanın dilinə tərcümə olunur. Şərq öyrənməyə dair bər sira kitablar çapdan çıxır. Bayron da Şərqə səyahətdən sonra, «Şərq poemaları»ni «Cayld Harold» məhz bu dövrə yazılmışdır (2, s.3).

Bayronun Yaxın Şərq xalqlarının adət və ənənəsi ilə tanışlığı iki vasitə ilə olmuşdur. Bunlardan birincisi Şərq haqqında yazılmış tarixi kitablar və Şərq klassiklərinin ingilis dilinə tərcümə edilmiş əsərləridir ki, Bayron bu kitabların əksəriyyətini hələ uşaqdan oxumuşdu. İkinci Şərqə səyahəti zamanı Bayronun Şərq xalqlarının həyatı ilə yaxından tanış olmasına. Şübhəsiz ki, sonralar Bayronun Şərq ölkələrini səyahət etmək arzusunu düşməsinə səbəb də onun bu ölkələrin tarixi, ədəbiyyatı və mədəniyyəti ilə tanışlığı idi. Bayron qeyd edirdi: «Türkiyə tarixi» mənə hələ uşaq ikən ləzzət verən ilk kitablardan biri olmuşdur. Əminəm ki, sonradan minnim Levanti səyahət etmək arzuma bu kitabın müəyyən təsiri olmuş, ola bilsin ki, şeirlərimdə hiss olunan şərq rufhuna da səbəb budur».

Bayronun səyahətə getməsinin əsas səbəbi o zaman hamını maraqlanduran Şərq ölkələrini görmək və əylənmək arzusu olmamışdır. Ingilterə cəmiyyətdən yüksək döndərən ingilis burjuaziyasının çirkin simasından cana gələn şair, oranı əbədi olaraq tərk etmək məqsədi ilə səyahətə çıxır. Bayron yola düşməzdən əvvəl müasiri Hansona yazdığı məktubunda deyir: "Mənə lənət galmış bu ölkədən çıxıb getməyə icazə verin və mən sizə söz verirəm ki, müsəlmanlıq qəbul edərəm lakin geriye qaytmaram". Şərq ölkələrinə səyahət zamanı Bayron həmin xalqların dillərini öyrənməyə böyük həvəs göstərir. Malta adasında gələn kimi Bayron bir rahibdən ərab dilini öyrənməyə başlayır. Şərq xalqlarının adət və ənənələrini öyrənmək məqsədi ilə Bayron bu xalqların içərisində yaşamış, onların gündəlik həyatı ilə çox yaxından tanış olmuşdu.

O, 1810-cu ildə anasına yazdığı məktubunda deyir: "Mən yunanların, türklərin, italyanların eləcə də ingilislərin (şərqdə yaşayan ingilislərin) evlərində qalmışam. Bir gün sarayda, o biri gün inək damında, bir gün paşa ilə, ertəsi gün çoban ilə olmuşam. Bayron İrana da səyahət etmək arzusunda olmuşdur. Bu məqsədə o, Kembriç universitetinin ərab dili professorundan lazımi məlumatlar toplayır, anasından isə, o, zaman "Qoca hindli" kimi tanınan mayor Vastondan bəzi

²³ ADPU-nun Ağcabədi filialının müsəlli mi

sualları öyrənməsinə xahiş edir. Bayron «Çaylı Haroldun səyahətləri», «Şərq poemaları», «Qabil», «Don Juan», «Manfred» ve sair kimi dünya ədəbiyyatı xəzinəsinə daxil olmuş əsərlərin müəllifidir.

Yaxın Şərqi ölkələrinin səyahətdənqayıtdıqdan sonra 1813-1815-ci illərdən Bayron bir neçə poeməyazır. Sonradan bu poemaların ədəbiyyat tarixində «Şərq poemaları» adı ilə məşhur olur. «Şərq poemaları»na aşağıdakı altı poemə daxildir: «Gavur» (may, 1813) «Abidos gəlini» (dekabr, 1813), «Korsar» (1814-cü ilin avqustları), «Lara» (avqust, 1814), «Korinfin mühasirəsi», «Parizina» (1815-ci ilin sonu, 1816-ci ilin avqustları). Bu poemaların süjeti gərgin dramatik hadisələrlə başlayır, kəskin faciəvi sonluqla bitir. (3, s.10)

Bu poemalarda əsas rolu maliyyətəcək şəxs : qəhrəman, onun məşuqəsi və rəqibi oynayır. Bayronun qəhrəmanları cəmiyyətə qarşı üzən edən mübarizə, lakin, təkbaşına mübarizə aparan qəhrəmanlardır. Bayron, şəxsiyyəti hər şeydən üstün tutur, onun poemalarında əsas yeri ancaq təkəf qəhrəmanları tutur və Bayron ancaq bu şəxsləri mödh edir. Buna misal olaraq «Gavur» poemasından Gavuru, «Abidos gəlini»ndə Selimi göstərmək olar. «Korinfin mühasirəsi»ndə Bayron bir qədər də ilə gedir. Azadlıq ideyəsi, vətən istiqlaliyyəti uğrunda kütləvi hərəkət, kütlə və qəhrəmanın münasibəti burada aruq aydın naxışlarla seçilir.

«Şərq poemaları»ndan danışarkan Bayronun həmin dövr yaradıcılığının iki əsas xüsusiyyəti nəzərə alınmalıdır. Birləşmələrindən bəri Bayronun Şərqi ölkələrinin səyahətdən sonra yazdığı əsərlər Şərq poeziyasının müsbət təsiri, digəri isə bu poemalardan daxili və xarici irticə qüvvələrinə qarşı kəskin etiraz və üzən motivlərinin zəngin olmasıdır. Məlum olduğu kimi Şərq mövzusu başqa ingilis ədiblərinin əsərlərində də öz bədii əksini tapmışdır.

Yazıcılarından fərqli olaraq Bayron şərqi özünəməxsus bir şəkildə Avropaya təqdim etmişdir. Bayron Avropa ədəbiyyatında yeni lirik-romantik tipli poemə janrınu yaratmışdır. Bayron Soutinin əksinə olaraq türk, yunan, alban xalqlarının folklorundan, adət və ənənələrindən kor-korana şəkildə deyil insan şəxsiyyətini yüksəkliklə qaldırmak məqsədi ilə istifadə etmişdir. Həmin mahmını Bayron da eşitmİŞdi. Bu güñahıñızın qızın taleyi Bayronu və onun yol yoldaşı Hobhauzu çox marağlandırmış və onlar bu hadisəni müßələnmiş vərənmişdilər. Əli paşanın gəlini, əri Muxtarın son zamanlar onu gözündə saldırdıqdan qayınatmasına şikayət edir. Poemanın qəhrəmanları atəşli məhəbbətlə sevən, qəlbə düşmənə qarşı nifrat və intiqam hissi ilə dolu olan şərqlidir (4, s.3).

Bayron üzənkar təbiəti qəhrəmanlarını yaradarkən onların iztirab, hiss və düşüncələrini, alovlu duyğularını, dünaygörüşlərini bütün dolğunluğu və dəriñili ilə təsvir etmək üçün islam dini və əqidəsi ilə bağlı olan sözlər də işlətmışdır. Şübhəsiz, şairin bu sözləri həmin əqidənin təbliğinə deyil, hər şeydən əvvəl onların xarakterik xüsusiyyətlərinin təsvirinə xidmət etmişdir. «Şərq poemaları»nda «Leyli və Məcnun» dastanındaki Leyli obrazını xatırladan əlamətlər də təsədüz edilir.

Professor Əli Sultanlı Nizaminin «Leyli və Məcnun» poemasının Avropada ən çox təsirini «Abidos gəlini»ndə görür. Şərq haqqında yazar başqa ingilis şairlərindən Bayronun üstünlüyü ondadır ki, o, Şərq ənənələrini özünəməxsus bir şəkildə vermişdir. Müsəlman qadınlarının naməhrəmlərə baxmaq hüququndan məhrum olması və sair buna misaldır. «Abidos gəlini»nda üzən, protest motivləri kəskin bir şəkildə verilmişdir.

Böyük emosional gücə malik olan bu əsərin qəhrəmanı Konrat dənənşənkar, dənənşənkar, dənənşənkar bir obrazdır. «Korsar», «Dara» və «Parisin əsərlərində» Bayron Şərqi adət və ənənələrinə no qədər yaxından bələd olduğunu nümayiş etdirmiş, Şərq hayatını gözəl, romantik ifadəsini vərə bilmişdir.

Şərq şeirinin əngözəlxüsusiyyətlərini, ifadə tərzini, ingilispoeziyasında ilk dəfə özünəməxsus bir şəkildə işlətməklə yanaşı, müəyyən şərqi sözlərinədən ingilisdilinə ilk dəfə gətirən Bayron olmuşdur. Bayron istifadə etdiyi bu sözləri mexaniki manada işlətmir və bəzən onlara yeni mənə verir. Bayronun yeni mənə verib işlətdiyi şərqi sözlərinə həmin manada başqa ingilis yazıçılarının da əsərlərində rast gəlirik. Məsələn, Sultan-xanım manəsində, saray-hərəmxanə manəsına və s.

«Şərq poemaları»nda ilk dəfə işlədirilən şərqi sözlərinin əksəriyyəti türk sözləridir. Bunun da səbəbi bu poemalarda türk həyatı adət və ənənələrinin təsvir olunmasıdır. Bu sözlərin bəziləri xalis türk, bəziləri isə türk dilində vətəndaşlıq hüququnu almış, öz ilə şəklini dəyişmiş, fars, ərəb sözləridir ki, Bayron da bu fars, ərəb sözlərini fars, ərəb dillərində olduğu kimi deyil, məhz türkəşdirmiş formada işləmişdir (5, s.8).

Bayron öz gündəliyində mübarizəyə qalxmış İtaliya xalqı haqqında yazdı: «Hakimlər xalqlarla vuruşmaq niyyatındadır. Qoy belə də olsun! Axırda onlar azılacakdır. Krallıq dövrü qurtarmaq üzərdir». Bayronun «Korinfin mühasirəsi» poeması «Şərq poemaları» içərisində ən xarakterik əsərlərindən biridir. Şair burada vətəndən didərgin düşən qəhrəmanları öz düşmənlərinə qarşı necə amansız intiqam ehtirası ilə yandığını, sevgilisi Françeskaya olan yüksək məhəbbətinə, dina münasibətini göstərir.

Böyük şair, həyatı və yaradıcılığı bərəhdətə olan bütün şəxsiyyət, təkrarsız qələm ustası, dünya poeziyasının korifeylərindən hesab edilən tənmiş ingilis şairi Corc Qordon Bayron yaradıcılığı yetərinə imkan verir ki, ondan dənədən səhba açılsın. Onun kövrək qəlbindən qopub gələn o nəhəng əsərlər yazıcının qeyri-adi istedadından xəbər verməkdədir. Onun əsərlərinə nəzər salıqda, cansız bir qələmin lal vərəqlərə nə qədər can verdiyini, həyat verdiyini və necə böyük gözəlliklər yaratdıqının şahidi olur.

Böyük ingilis şairi Corc Qordon Bayron dünya ədəbiyyatı tarixində öz romantik poeziyası ilə ürkəkləri fəth edən parlaq simalardan biridir. Bayron hələ tələbəlik illərindən İngiltərənin hakim dairələrinə qarşı etiraz səsini ucaltmış, bütün yaradıcılığı ilə xalqların azadlığına səs vermişdir. Şeirlərinin birində yazdı: «Vətəni sevməyən kəs dünyada heç nəyi sevə bilməz».

14-15 yaşında ilk şeirlərini yazanda çoxları onun vətən sevgisinə heyran qalmışdır. Bayron doğma torpağın istisnaya ovunmuşdu. 1807-ci ilde «İstirahət saatları» ilk şeirlər məcmüsündə 19 yaşlı şairin üzənkar səsi çoxlarını ləzəmli saldı. «Edinburg icmali» jurnalı onun şeirlərini kəskin təqnid atəşinə tutdu. Amma Bayron susmadı. «İngilis bardları və

Şotlandiya icmaçları» (1809) adlı satirásında müraciət romantiklərə, ən birincisi şair Vordsvorta cəsarətli cavab verdi. Şairləri xalq yaradıcılığından bəhralanmayıx, xalqın başa düşəcəyi səda dildə yazmağa, xalq mübarizəsinin qəhrəmanlıqla dolu yeni, canlı ləvhələrini yaratmağa çağırıldı.

C. Q. Bayron çox as yasaçı. Amma yazab-yaratdıığı əsərlər onun ömrünün davamı oldu. 28 yanvar 1821-ci il tarixli gündəliyində şair «poesiya nədir» sualına özü qısqasə cavab vermişdir: «Poeziya keçmişin və gələcəyin duyğusudur!» O, sonadə, poeziyada belə bir duygunun tərcüməni olmuşdur. İngilis ədəbiyyatına böyük mübarizəlik ruhunu, romantik şeirin öz töbii, gözəl cilasını gətirən Corc Qordon Bayron Avropa romantizminin P.B.Şelli, V.Hüqo, Jorj Sand, Adam Miskeviç kimi əsər ustaları ilə xalqın tərəfində dayanmışdır. İngilis poeziyasının allahı Vilim Şekspirin ən nüfuzlu davamçısı kimi C.Q. Bayron XIX əsrin avvallarında novator romantik şair kimi bütün Avropana məşhur idi.

Bayron poeziyası kədərdən doğan fəryaddır, sıkkayatdır, lakin elə bir sıkkayatdır ki, sənəd heç bir şey istəmir, nəsə sənəb bir şey verir, yalvarır, bələk, rəhm edir; bu, Qafqaz dağlarına bağlanmış Prometeydır, bu, hamının əleyhinə üzən qaldırmış başaş ovladıdır. O, öz təkəbbürlü ifixarından yalnız özüne arxalanır. Şairin əsərlərindəki nəhəng qüvvə, əyilməz ifixar hissi, qüdrətli ehtiras, dərin məhəbbət, bu inca semimiyət, insan şəxsiyyətinin əziyyətlərinə tərəf çevrilmiş incəlik və mərhəmət hissi buradın doğur...

Bayron poeziyası bəşər tarixinin səhifələridir, bu səhifəni qoparsan həmin tarixin tamlığı pozular Romantizm dövrünün an parlaq nümayəndələrindən biri, dahi ingilis şairi Bayronun ölməz poeziyası iki əsərdir ki, oxucu qəlbini tələtümə getirir.

XVIII əsrin feodal qaranlığına qarşı öz etiraz səslerini ucaldan, haray salan Bayron qəhrəmanları yer üzünü qarış-qarış gəzir. Şairin parlaq istedadının bədii təcəssümü olan həmin qəhrəmanlar hər cür pisləy qarşı barışmaz mübarizə aparırlar, mübarizələrindən axıracan dönmürlər. Onlar bəşər ovladlarının işqli sabuhu uğrunda çarpışanlardır (6, s.4).

Ədəbiyyat:

1. Ağayev Z. Tənha qəhrəmanların harayı : C. Q. Bayronun anadan olmasının 200 illiyi / Kommunist. - 1988. - 23 yanvar. - S. 4.
2. Anar. Dünən ədəbiyyatdan səhbiət iorcimələr / Ədəbiyyat qəzeti. - 2006. - 10 fevral. - S. 3.
3. Cəfərov E. Ingiltərədə romantik teatr və Corc Bayron : dünən teatr tarixinin mübarizələr / Kaspi. - 2016. - 8 dekabr. - № 202. - S. 10.
4. Corc Qordon Bayron (1788-1824) / Savalən. - 2014. - 24-30 iyun. - № 47/48. - S. 3.
5. Hacıyev V. C. Bayron Azərbaycanda : C. Bayron - 200 / Ədəbiyyat və incəsanat. - 1988. - 22 yanvar. - № 4. - S. 8.
6. Hasənlı Z. Bəşər tarixinin möhtəşəm səhifələrindən biri : C. Bayron - 215 / Azərbaycan müəllimi. - 2003. - 18-24 aprel.

Xülasə

Mübağıləsiz demək olar ki, ingilis ədəbiyyatı dünənən söz xəzinəsinə zəngin töhfələr vermişdir. Bu ədəbiyyat onlara şair, nəsir və dramaturqu dünənən oxucusuna bəxs etmişdir. Dünya oxucusu Böyük Britaniya adalarında yaşayanların tarixi, adat və ənənəsi, xarakterik xüsusiyyətləri, ailə və cəmiyyətləri haqqında geniş tanışlışa məhz bədii ədəbiyyat vasitəsilə nail olmuşlar.

Dünya poeziyasında romantik vüsətin an parlaq simalarından biri Corc Qordon Noel Bayrondur. Onun ölməz poeziyası əsərlərdir ki, oxucu qəlbini tələtümə getirir. Bayronun bir çox şeirləri dillər əzberidir.

Şərq şeirinin ən gözəl xüsusiyyətlərini, ifadə tarzını, ingilis poeziyasında ilk dəfə özünəməxsus bir şəkildə işlətməklə yanaşı, müüyyən şərqi sözlərinin da ingilis dilinə ilk dəfə gətirən Bayron olmuşdur. Bayron istifadə etdiyi bu sözləri mexaniki manada işlətmir və bəzən onlara yeni mənə verir. Bayronun yeni mənə verib işlətdiyi şərqi sözlərinə həmin manada başqa ingilis yazıçılarının da əsərlərində rast gəlirik.

«Şərq poemaları»nda ilk dəfə işlədirilən şərqi sözlərinin əksəriyyəti türk sözləridir. Bunun da səbəbi bu poemalarda türk həyatı adət və ənənələrinin təsvir olunmasıdır. Bu sözlərin bəziləri xalis türk, bəziləri isə türk dilində vətəndaşlıq hüququ almış, öz ilk şəklini dəyişmiş, fars, ərəb sözləridir ki, Bayron da bu fars, ərəb sözlərini fars, ərəb dillərində olduğu kimi deyil, məhz türkəşdirmiş formada işləmişdir.

Bayron öz gündəliyində mübarizəyə qalxmış İtaliya xalqı haqqında yazdı: «Hakimlər xalqlarla vuruşmaq niyyatındadır. Qoy belə də olsun! Axırda onlar azılacakdır. Krallıq dövrü qurtarmaq üzərdir». Bayronun «Korinfin mühəsirəsi» poeması «Şərq poemaları» içərisində ən xarakterik əsərlərindən biridir.

Açar sözlər: Bayron, romantizm, ingilis ədəbiyyatı, romantik vüsət, poema janrı, mübarizə ruhu, bayronizm, şərq poemaları

THE PROBLEM OF BYRONISM IN ENGLISH ROMANTICISM

Summary

It can be said without a doubt that English literature has made rich contributions to the vocabulary of the world. This literature has given dozens of poets, prose writers and playwrights to the world readers. It is through fiction that the world's readers have gained a wide knowledge of the history, customs and traditions, characteristic features, families and societies of the inhabitants of the British Isles.

George Gordon Noel Byron is one of the brightest figures of the romantic world in world poetry. His immortal poetry has been stirring the hearts of readers for centuries. Many of Byron's poems are tongue-in-cheek.

Byron was the first to use the most beautiful features of Eastern poetry, the style of expression, in English poetry in a unique way, and was the first to bring certain Eastern words to the English language. Byron does not use these words in a mechanical sense and sometimes gives them a new meaning. Byron gave a new meaning to the eastern words, we find them in the works of other English writers.

Most of the eastern words used for the first time in "Oriental Poems" are Turkish words. The reason for this is that the customs and traditions of Turkish life are described in these poems. Some of these words are purely Turkish, and some of

them are Persian and Arabic words that have acquired the right to citizenship in the Turkish language and have changed their original form. Byron used these Persian and Arabic words not in the same way as in the Persian and Arabic languages, but in a Turkified form.

Byron wrote in his diary about the Italian people who rose to fight: "The judges intend to fight with the peoples. Let it be so! In the end they will be crushed. The reign is about to end." Byron's poem "The Lecture of Corinth" is one of the most characteristic works among "Oriental poems".

Keywords: *Byron, romanticism, English literature, romanticism, poem genre, fighting spirit, Byronism, oriental poems*

ПРОБЛЕМА БАЙРОНИЗМА В АНГЛИЙСКОМ РОМАНТИЗМЕ

Резюме

Можно без сомнения сказать, что английская литература внесла богатый вклад в словарный запас мира. Эта литература подарила мировому читателю десятки поэтов, прозаиков и драматургов. Именно через художественную литературу читатели мира узнали об истории, обычаях и традициях, характерных чертах, семьях и обществе жителей Британских островов.

Джордж Гордон Ноэль Байрон – одна из самых ярких фигур романтического мира в мировой поэзии. Его бессмертная поэзия будоражит сердца читателей на протяжении веков. Многие стихотворения Байрона ироничны.

Байрон был первым, кто уникальным образом использовал в английской поэзии самые красивые черты восточной поэзии, стиль выражения, и был первым, кто привнес в английский язык некоторые восточные слова. Байрон не употребляет эти слова в механическом смысле и иногда придает им новый смысл. Байрон придал новый смысл восточным словам, мы находим их в произведениях других английских писателей.

Большинство восточных слов, впервые использованных в «Восточных поэмах», являются тюркскими словами. Причина этого в том, что в этих стихах описаны обычай и традиции турецкой жизни. Некоторые из этих слов чисто турецкие, а некоторые — персидские и арабские слова, получившие право на подданство в турецком языке и изменившие свою первоначальную форму. Эти персидские и арабские слова Байрон использовал не так, как Персидский и арабский языки, но в тюркизированной форме.

Байрон писал в своем дневнике об итальянском народе, поднявшемся на борьбу: «Судьи намерены сражаться с народами. Да будет так! В конце концов они будут раздавлены. Царствование подходит к концу». Пoэма Байрона «Коринфская лекция» — одно из наиболее характерных произведений среди «восточных поэм».

Ключевые слова: *Байрон, романтизм, английская литература, романтизм, эссе о стихотворении, боевой дух, байронизм, восточные поэмы.*

Rəyçi: Əliyev Əli Umut oğlu - filologiya üzrə fəlsəfə doktoru